

DİLARE VAHABZADENİN ÇIXIŞI*

Cox hörmətli xanımlar ve cenablar, başqa yerlerden sempozyuma, anım gününə gelen qonaqlar!

Evvela, sizin axır çəşenbe bayramınızı tebrik edirem. Bayramlarınız uğurlu gelsin, hemişə¹ xeyir işlərde olasınız. İkinci terefden de menim Bextiyarla yaşadığım ömrə o qeder menalı ve maraqlı keçib ki, her günü barede saatlarla danışmaq olar.

Men bele möteber² kürsüden birinci defedir ki, ömür-gün yoldaşımızın onun haqqında söz deyirem. Bilirem ki, boy numa çox mesuliyyitli iş düşür. Hemise ondan öyrənmişem ve Bextiyar haqqında çoxsaylı çıxışlara qulaq asmışam. Onun şerefine keçirilen toplantıarda iştirak etsem de, heç vaxt söz alıb danışmamışam. Cunki onun yaradıcılığı hemise diqqət merkezində idi, tenqidçilər ve alimlər her yeni kitabını tehlil edirdiler. Bir meseleni nezerinize çatdırırm ki universitetde tehsil aldığım illerde biz evli idik, o menim müellimim olub. Oxuduğu mühazireler odlu-əlovlu olsa da, Bextiyar sırlı adam idi. O dərəs deyən zaman müxtəlif fakültelerin telebeleri auditoriyaya toplaşırırdı. O ele çılgınlıqla danışardı ki onun heyat yoldaşı olduğumu unudaraq heyranlıqla söhbətlərinə qulaq asardım, milli qeyrətdən söz salardı, hamiya onun üsyankar fikirləri ayrı cür zövq verirdi. O telebelerin hamısına vətənperverlik duyğusu aşılıyordı, torpağa, millete olan sevgisini izah edirdi. İzah eledikcə o qeder coşardı ki, biz, gencərin qelbini riqqete getirirdi³. O ele biliirdi ki, söhbətlərinde nese çatışmir, neyise deyib qurtarmağa imkanı olmayıb, teşvişə düşürdü, berk narahatlıq keçirirdi. Bextiyar müellim ömrünün sonuna kimi xalqdan ötrü çalışdı, türk xalqlarına xüsusi hörmət besledi.

Ömrünün axırıncı günü, qelbinin durmasına bir neçə saat qalmış qapımızı döydüler, Bakıdakı Qafqaz Universitetinin rektoru Ehmed Saniç ve bir şəxs (adı yadımda deyil) geldiler, xahiş elediler ki, onları Bextiyarla görüşdüürüm.

İş otağında kitab oxuduğu zaman Bextiyarın yanına gelib dedim ki, iki nefer türk gelib, seninle görüşmek isteyirler. Qonaq otağına gele

* Bu yazı, Gazi Üniversitesi Fen-Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü ile TÜRKSOY'un işbirliğiyle 16 Mart 2010 tarihinde düzenlenen "Ölümünün Birinci Yıldönümünde Bahtiyar Vahapzade Sempozyumu"nda şairin hanımı Dilârâ Vahapzâde'nin açılış törenindeki konuşma metnidir.

¹ Hemise - her zaman, daima

² Möteber - saygın

³ Riqqete getirmek - heyecanlandırmak

Dilare VAHABZADE

bilersenmi? Dedi: “Türke canım qurban, men Türkçüyem. Belke de bu menim son görüşüm olacaq”.

Cox hissiyatlı adam idi, her şeyi qabaqcadan⁴ duymuşdu. Şair saat dördde qonaqları qebul eledi, beşde onları hörmetle yola saldı, texminen altının yarısında ise ömrünü başa çatdırıldı. Türk qonaqlar bizden ayrılib öz evlerine çatmamış televizorda elan elediler ki, Bextiyar Vahabzade dünyasını deyişmişdir. Men cox teccüb eledim... İlahi, ne qeder insan, böyükden kiçiye hamı vidalaşmağa gelmişdi. İzdiham elinden terpenmek mümkün deyildi...

Bextiyar Vahabzade Türkün böyüklüğünü daim tebliğ eden müasir dövrümüzün büyük türkülerinden idi. Ve onu Türkiyede cox sevirdiler. Bu ölkeden hansı sefir, millet vekili, iş adamı, alim, yazar Azerbaycana gelirdiise, adeten, cenab prezidente teqdim olunandan sonra bize gelirdi. Hami Bextiyar müellimin xeyir-duasını eşitmek isteyirdi. Ümumiyyetle, xalqda olan mehebbet⁵ mecburi yaradılmırıldı. Bu, her bir kesin içinden gelen sonsuz mehebbet idi. Bextiyara evveller “Azerbaycanın Bextiyarı” - deyerdiler. Sonralar Türk xalqı onu Azerbaycanın büyük yazarı adlandırmıqla yanaşı tez-tez türk dünyasına mexsusluğunu da vurgulayırdı. Men hemiše düşünürdüm ki, axı, burada ne var ki, adı yazardı, söz senetkarıldı. Daha doğrusu, bunun da peşesi yazmaqdır. Ne sebebe bu xalqın karşısında bu qeder hörmət qazanıb? Ancaq ele ki, Bextiyar dünyasını deyişdi, deniz kimi dalgalanan izdihamı görüb teecübensem de, ona qarşı sevginin, isteyin menbeyinin Vetene, yurda, insanlara bağlı olduğunu anladım. Çünkü izdiham onu son menzile göz yaşlarıyla yola saldı.

Bextiyarın ölüm xeberini eşiden kimi dövlət başçısı, cenab prezident İlham Eliyev derhal öz destesiyle matem yerine geldi, son menzile qeder onun defn merasimlerinde iştirak etdi. Şairi hörmetle yola saldı. Bextiyarın cenazesinin üstüne üç rengli Aserbaycan ve al-qırmızı Türkiye bayraqları örtüldü. Şairin qırxınadək tez-tez ziyaretine gelirdik. Görürdük ki, o bayraqların qıraqlarına ziyarete gelenler qelemle öz ürek sözlerini yazıblar. Hetta bezileri ayrıca məktub yazdılardı, üstüne de bir daş qoydular ki, külek⁶ atmasın. Dövlət başçısının xüsusi fermanı ile doğulduğu şəherde onun büstü hazırlanırdı. Elece de defn olunduğu Fexri Xiyabanda qranitden abidesi ucaldıldı. Heqiqəten de her ikisi cox möhtəsem yaradılmışdır ve her gün de xalq şairin Şekideki büstünün ve Bakıdakı heykelinin ziyaretine gelir.

⁴ Qabaqcadan - önceden

⁵ Mehebbet - sevgi

⁶ Külek - rüzgâr

Dilare Vahabzade'nin Çıxışı

Türk xalqının şairine qarşı olan mehebbeti gördükce hemiše çasırdım, çünkü biz yaşadığımız Sovet Azerbaycanında Türkiye ile elaqe olmayıb. İnanmazdım ki, qapalı ölkenin serhedlerinden uzaqlarda da vetenperver şairi sevirlər. Türkiyeye ilk gelişimizde minlərlə insanın mehebbətini, semimiyyətini görgük. Men heyretlenirdim, ucalırdım.

Sizin vaxtinizi alsam da, Türkiyeye ilk seferimizle bağlı bir hadiseni xatırlatmaq isterdim. Sovet çağlarında Bextiyar Türkiyeye iki defe gelmişdi. İlk seferinde men gelmemişdim. Onun ikinci seferinde ise men de yanındaydım. Teyyarede dedi ki, sen Türk xalqının mehebbətini görmemisen. Teyyare hava limanında enmeye başlayanda gördük ki, meydança izdihamla doludur. Adamlar ellərində gül-çiçek tutmuşdular. Dedim ki Bextiyar, bir az gec düşək, yeqin bizimle hansısa vezifeli bir şexs gelib, onu tanımamışq. Trap teyyareye yanaşanda hamı töküldü, lakin izdiham yerindən terpenmedi. Axıra biz qalandı teyyarede olan qadın söyledi ki, efendim, siz düşmek istemirsiniz? Bextiyar dedi: “Teessüflər olsun ki, hemin o vezifeli adamı görmedik”. Biz düşən kimi sanki deniz telatüme geldi, hamı üstümüze yüyürdü, Bextiyarı aldılar qucaqlarına, heremizi bir terefden tutub hava limanının meydanına getirdiler, hörmətizzətle qonaq evine yola saldılar. Men onlarda olan mehebbətə heyran qaldım. Hamısı onun şeirlərini ezber deyirdi. Mehmanxanaya geldiyimiz vaxt maşınımızı o qeder gül-çiçekle bezemişdiler ki, dözmeyib zarafatla Bextiyara dedim ki heç gelin gedende bu qeder gül-çiçekle qarşılanmamışdım. Heç de tesadüfi deyil ki, Bextiyar heqiqəten de bextever şair olub. Bütün hörmətli edebiyyatşünaslarımız onun haqqında çoxlu yazılar yazıblar. Kimi onu “Azerbaycanın Bextiyarı”, kimisi “Azerbaycanın Bextiyar şairi”, kimi de “Türk Dünyasının Bextiyarı” adlandırıb. Men sözümüzə sona yetirerek deyirem ki, ehsen bu xalqlara!